

MƏQALƏ

## Xuraman Hümmətova

Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi,  
filologiya elmləri doktoru, dosent

hummatovax@mail.ru

**93**

1 (16) 2020

## Şeyx Qalibin «Hüsн və Eşq» əsərində eşqin təsəvvüfi seyri

XVIII əsr türk ədəbiyyatının parlaq nümayəndəsi, böyük sufi şair və mütəfəkkir Şeyx Qalib (1757-1799) özündən sonra təsəvvüf ədəbiyyatının inkişafını dərinləşdirən və ideya istiqamətlərini müəyyənləşdirən bir əsər qoyub getmişdir. “Hüsн və Eşq” məsnəvisi şairin fəlsəfi dünyagörüşünün mahiyyətini əks etdirən allegorik bir əsərdir. Ziya Paşa dövrün “yeganə şairi”<sup>114</sup> saydığı Qalibin sərf “Hüsн və Eşq” üçün cahana gəldiyini düşünürdü. Çox az bir ömür sürən Şeyx Qalib bir müddət Sultan III Səlimin sarayı ilə bağlı olmuş, Osmanlı sarayının gözəl xanımlarından biri olan Beyhan Sultan ilə aralarında bir “hüsн-eşq macərası”<sup>115</sup> yaşıanmışdır.

Onun 2101 beytdən ibarət olan “Hüsн və Eşq” əsəri allegorik tərzdə, məsnəvi şəklində yazılmışdır. Əsər sərf “məcaz həqiqətin körpüsüdür” ideyası üzərində qurulub. Müəllif o dövr gercəkliyini irfanı rəmz və simvollarla ətraflı şəkildə əks etdirmiş, yeri gəldikcə idealla varlıq arasındakı ziddiyətlərin mahiyyətini açıb göstərə bilmışdır. Şairin qələmə aldığı əsərin mərkəzində özünün yaradıcı subyekti dayanır. İstər təsəvvüf dünyagörüşü, istərsə də başqa dünyagörüşlər poemaya Şeyx Qalibin yaradıcı düşüncə süzgəcindən keçməklə daxil olur. Demək, təsəvvüf mütəfəkkir Qalibin yaradıcılığında onun subyektiv düşüncəsinin materialına çevrilir. Və bu yolla

Xuraman Hümmətova. **Şeyx Qalibin «Hüsн və Eşq» əsərində  
eşqin təsəvvüfi seyri**

<sup>114</sup> Qalib.Ş. Hazırlayanlar: Orhan Okay və Hüseyin Ayan. İstanbul. 2000. səh.388

<sup>115</sup> İslam Ansiklopedisi. Ankara 1980. Səh. 950

da şair öz hiss və düşüncələrini sözə çevirərək oxuculara çatdırır. Bu əsər haqqında A.Gölpinarlı yazır: “Ədəbiyyatda “Hüsн və Eşq” kimi bir əsərə rast gələ bilmərik, bu baxımdan, şairin özünün də dediyi kimi o “qiymətli xəzinəni Qalib açmış və tükətmişdir”.<sup>116</sup> Şeyx Qalibin məsnəvisi dövrün həqiqətlərini gerçəkləşdirən bir materialın əksidir.

“Hüsн və Eşq” məsnəvisi klassik şeir ənənəsinə uyğun olaraq ənənəvi başlıqlarla -Tovhid, Nət, Münacat kimi kiçik bölmələrlə başlayır. Bundan sonra əsərin əsas hissəsi - giriş gəlir. Hər bir hissədə yarımbaşlıqlara uyğun olaraq əhvalatlardan söz açılır. Poemada ərəb-fars tərkibli izafətlərdən istifadə məsnəvinin dilinə ağırlıq gətirir.

Əsərdəki əhvalatlar bir ərəb qəbiləsində baş verir. Bir gün bu diyarda Eşq adlı bir oğlan, Hüsn adlı bir qız dünyaya gəlir.

Hüsн eylədilər o doxtərə ad,  
Fərzəndi gözünə Eşqi naşad.<sup>117</sup>

Yenicə doğulan uşaqları qəbilə əhli bir-birinə nişanlayır. Gənclər məktəb yaşlarına çatdıqları zaman “hünər təhsil” etmək üçün “məktəbi-ədəbə” yollanırlar. Bütün əhvalatlar da bundan sonra başlayır. Şair məktəbdə oxuyan sevgililəri “dü zəbanü yek dil”, “iki şəmi-kafur”, “bir surətə girdi iki məna”, “bir şaxdə iki qonçeyi-dil”, “ayinəyə girdi əksi əkiz”, “hürü qılman” kimi sözlərlə bədii təsvirini verərək, onların bir-birinə çox yaraşmasını obrazlı ifadələrlə oxuculara təqdim edir. Məktəbi-ədəbdə Molla Cünündən dərs alan Hüsn Eşqin camalını görünçə ona bir könüldən min könülə aşiq olur.

Bər-hökmi qəzaya nə müvafiq,  
Hüsн oldu cəmali-Eşqə aşiq.  
Min can ilə Hüsn-i-aləmara,  
Çün oldu o Yusifə Züleyxa. (113).

Əsərin məzmunundan məlum olur ki, gənclər bir-birini görərkən ilk öncə Hüsn Eşqə aşiq olur. Hüsn Hüsn-i-mütləqin (mütləq gözəlliyyin - Allahın) simvoludur. Ədəbiyyatda gözəllik simvolu kimi həmişə Yusif peyğəmbərə təşbeh edilir. Hüsnün Eşqə ilk aşiq olmasını şair Züleyhanın Yusifə aşiq olmasına bənzədir. Qurani-Kərimdə belə bir ayə var “Allah onları sevər, onlar da Allahı”.<sup>118</sup> Bir-birini görüb aşiq olan cavanların qəlbinə sevgi qığılçımları düşür və gənclər məhəbbət diyarının əsirinə çevrilirlər. Bildiyimiz kimi, təsəvvüf ədəbiyyatında sevgi, məhəbbət aşiqin könlündə qərar tutur. Aşıqin məhəbbət diyarında başına gələn bələlər, qarşısına çıxan çətinliklər, onları dəf edərək sevgilisinə qovuşmaq üçün apardığı mübarizələr və bu yolda çəkdiyi əziyyətlər ilə yaşam halı, onu irfan əhli ilə eyniləşdirir. Sufinin fənafillah halına yetişmək, həqqi-mütləqə qovuşmaq üçün müxtəlif çətinliklərlə rastlaşıır və onları dəf etməkdən ötrü müxtəlif məqamlardan keçərək, mərifət əhlinə, hal əhlinə çevirilir. Son anda fənaya qovuşub, həqqi mütləqə yetişir və bununla da o, öz əvvəlki halından çıxaraq, başqa bir yolun yolcusu olur.

116 Gölpinarlı. A. Şeyh Gâlib Divanından seçmeler. M.E.B. Yayınları, İstanbul. 1971.  
səh.112

117 Hüsn ve Aş k. Nəşrə hazırlayanlar: Orhan Okay – Hüseyin Ayan. İstanbul. 2005. s.96

118 Bünyatov. Z və Məmmədəliyev. V. Qurani-Kərim. Bakı. Azərnəşr. 1992.  
Səh.96.

Əsər başdan –başa təsəvvüf fəlsəfəsi üzərində qurulub. Hər bir ifadənin təsəvvüfü anlamının, şərhinin verilməsinə ehtiyacın olduğunun görürük. Əsərdə könül evindən gənclərin böyük yolçuluğu başlayır. Eşq Qeyrətin köməyi ilə Hüsnı almaq üçün onun qəbiləsinə gedir. Qəbilə böyükləri onu Qəlb qalası deyilən bir diyardan kimyani əldə etdikdən sonra Hüsnü ona verəcəklərinə söz verirlər.

Allah muin olub keçərsin,  
Qəlb şəhərinin abını içərsin.

Qıl andaki kimyani hasıl,  
Gəl bunda ol iştə Hüsnə vasıl (259).

Ən çox Eşqin sınaqları, iztirabları, qarşısına çıxan çətinlikləri dəf etməsi, nəfsini yenməsi kimi göstərdiyi fədakarlıqlar onun dözümünün ifadəsi kimi təqdim olunur. Bu yol sufinin təriqət yoluna girməsinə bənzəyir. Təriqətə girən hal əhli də çətinliklər qarşılaşır, bu yolda ona bir yolgöstərən mürşidin, şeyxin başçılıq etməsinin vacib olduğu kimi, Eşqə də bu yolda istiqamət verən hal əhli-müəllimi Molla Cünün olur. Burada Molla Cünun seyri-sülük zamanı mürşidin rolunu oynayır. Təsəvvüfdə seyr - yolçuluq, sülük bir yola girmə, bir təriqətə bağlanma anlamını ifadə edir. Daha dolğun elmi anlamı isə vəhdəti-vücud inancına görə mütləq varlığa qövuşmaq, ona yaxnlaşmaq kimi mənanı özündə daşımaqdadır. Bu qovuşma anı salikin özünü bilməsidir. Mürşidin tapşırıqlarına sözsüz-filansız əməl edən salik kimi Eşq də Molla Cününün itaetində durur.

Əsərdən bildiyimiz kimi, Hüsn Eşqə vurğundur, ancaq o, sevgisini bildirməkdə acizdir. Onun məhəbbətini şair məcazi yollarla bəyan edir.

Hüsnün sözü ülfəti məhəbbət,  
Eşqin işi heyrət içrə heyrət.

Surətdə cənabi Eşq xamus,  
Girdab kimi mühit edər nuş (116).

Hüsn və Eşq “Mənalar alələmi”ni gəzməyə başlayır. Bu mənalar aləmi maddi dünya kimi dəyərləndirilir. Bura cənnətə bənzər yerdir ki, onun təsvirini şair obrazlı ifadələrlə belə verir.

Nüzhətgahi-Manı öylə bir yer  
Kim abi bənövşə xaki ənbər.

Ol bağı-behişt o xaki-xürrəm,  
Xak idi və leyk xaki-Adəm (151).

Sevgililər bu bağda gəzərkən hər şeydən xəbərdar olan “mahiyəti hüsnü eşqə arif, xasiyyəti gərmü sərdə vaqif” bir adama rast gəlirlər. Bu xeyirxah insan Sütəndir ki, (söz) sonradan gənclərin həyatında önəmlı rol oynadığını görürük.

Əsərdəki hadisələrin kulminasiya nöqtəsinə çatdığı məqamlardan biri Heyrətin ortaya çıxması ilə bağlıdır. Seyri-sülük zamanı öz daxilindəki nəfsinə qalib gəlmək, maddi varlıqdan uzaqlaşmaq kimi bir imtahan Eşqin qarşısında durur. Fəna halına

yetmək istəyən irfan əhlinə nəfsin törətdiyi bəlalar mane olduğu kimi, burada da Heyrət iki sevən aşiqin yolunda dayanan əngəl rolunu oynayır.

Gənclərin bu sevgisini görən Heyrət hər vəchlə onlara mane olmağa çalışsa da, sonradan onlardakı məhəbbətin qüdrətinə inanır və əsərin sonunda xeyirxah bir obrazə çevrilir.

İnsan daxilindəki həsəd, qıbtə hissi hər bir vəchlə Eşqin könül dünyasına daxil olmağa çalışır. Ancaq Eşqin könül dünyasında Qeyrət adlı bir varlığın olduğu, Hüsnün daxilində isə İsmət adlı hissin mövcudluğunu görürük. Bu varlıqlar hər an sevgililərin köməyinə yetişir, onlara yardımçı olur.

**96**  
1 (16) 2020

Qəlb diyarından kimyanı əldə etmək üçün yola çıxan Eşq ilk addımında qaranlıq quyuya düşür. Bu elə bir quyudur ki, dibi görünmür, içində qorxunc bir div qərar tutur, onun əli ilə Eşqin başına bəlalar gəldiyini görürük. İstər şifahi xalq ədəbiyyatındakı nağıllarımızda, istərsə də təsəvvüf ədəbiyyatında quyu motivi maddi dünyadan ayrılməq, uzaqlaşmaq anlayışı kəsb edir. Belə ki, Babil quyuları, Harut və Mərutun asıldığı quyu, Yusif peyğəmbərin düşdüyü quyu və digər bu kimi quyular haqqında ədəbiyyatımızda çoxsaylı nümunələr var. Şair ilk yolçuluğa başlayan Eşqi qaranlıq quyuya salmaqda məqsədi maddi aləmlə mənəvi dünya arasındaki zaman kəsimində qəhrəmanın keçirdiyi psixoloji hal dəyişməsini oxucuya çatdırmaq istəyidir. Əsərdə oxucu bu zaman anında aşiqin keçirdiyi halları, daxilində baş verən dəyişiklikləri, onun daxili dünyasında qarşılaştığı problemləri və onları aşaraq sevgilisinə qovuşması yolunda apardığı mübarizələrin yer aldığıనı görür.

Məsnəvidə quyunun poetik obrazını yaradan şair onu oxucuyara belə təqdim edir: Bu elə bir quyu idi ki, sanki içində ümidsizlik ve matəm xəzinələrinin olduğu qoca bir şəhərdi! Necə bir yoxluq yolu, necə bir qaranlıqlar aləmi bu? Elə bir quyu ki, içi fəryad və fəğanla dolu! Ayrılıq gecəsindən nişan verən sonsuz bir qaranlıqlar dənizi.<sup>119</sup>

Yeraltı dünyada Eşqin qarşılaştığı ilk surət divdir. Bəzi araşdırıcıların da yazdığı kimi burada div nəfsin obrazıdır. Bu haqda S.Şixiyeva yazır: "Nağıl və dastanlarımızda divin ağılsız kimi təsvir edilməsi şairin onu nadanlıq və cəhalətin rəmzi olaraq istifadəsinə şərait yaradır. Əsli, mahiyyəti ilə div olan cahil insanla müdriklik simvolu Xızır və "əhli tohid"dən olan kamil insan qarşılaşdırılır. Divin cahalətin rəmzinə çevrilməsində onun yeraltı qaranlıq dünyasının hakımı olması inamının təsiri də şəksizdir."<sup>120</sup> Müəllif quyuya saldığı Eşqi ilk dəfə məhz nəfsinə qalib gəlmək, onu yenməsi kimi çətin bir sinaqla imtahana çəkir. Divə - nəfsinə qalib gələn qəhrəman quydandan çətinliklə, Sühanın köməyi ilə İsmi-Əzəm (Allahın ən böyük adlarından biri) yazılmış bir ipdən tutaraq qurtarır.

Kim ol rişəni tutarsa möhkəm,  
Hifz eyləyər onu o İsmi-Əzəm,

**119** Qâlib.Ş. Hüsn ü Aşk, (Haz:Muhammet Nur Doğan), İstanbul, 2003, Doğan, ag.e., səh.260, 261

**120** Şixiyeva.S. Nəsiminin düşüncə aləmində mifopoetik obrazların yeri. AMEA. Nizami adına Ədəbiyyat İnstitutu. Elmi araşılmalar.(elmi-nəzəri məqalələr məcmuəsi). Bakı- Nurlan 2000. Səh.18

Cinlər edəməz ona xəsarət,  
Çıxdıqca bulur nicatü rahət. (269)

Bu beytlə bağlı Qurani-Kərimdə elə bir ayə keçməkdədir. “Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın”<sup>121</sup>. Ədəbiyyatda isə ip, sac, tel, tük kimi təsəvvüf terminləri bağlılıq anlamı kəsb edir. Burada ip vəhdətlə kəsrət arasındaki əlaqəni göstərən vasitə kimi dəyərləri özündə əks etdirir. Bu məsnəvidə ip öz müstəqim mənasından uzaqlaşaraq irfanı məna kəsb edir. İp həm də cism ilə can (ruh) arasında əlaqə yaranan bir vasitədir. Bu motivlə bağlı tədqiqatçı alım S.Şixiyeva Şəhriyarın bir qəzəlinin tədqiqi ilə bağlı yazır: “İp qırılmaz, can çıxmaz” məsəlində canı cismə bağlayan “ip”dən bəhs edilir. Mövlananın “Məsnəvi”sində də gecələr yuxu zamanı seyrə çıxan ruhun “ip”lə cismə bağlı olduğuna görə geriyə – öz yerinə qayıda bilməsi motivi yer alır. Doğrudur, xatırlatduğumuz atalar sözü Şəhriyarın fərdi yaradıcılığının məhsulu deyildir. Lakin onun şerinə yol tapan bu deyim irfanı məzmunlu şifahi xalq ədəbiyyatı örnəyi kimi diqqəti cəlb edir. “Can” və “ip” ifadələrinin məcazlaşması və aralarında fikri bağlılıq qurulmasında irfanı, yaxud xalq düşüncə tərzinin ilkinliyi ayrıca tədqiqat tələb edir”<sup>122</sup>. Şeyx Qalibin də sözügedən məsnəvisində ip bağlılıq məzmunu daşımaqdadır. Quyudan çıxan Eşqin böyük yolculuğu başlayır. Qəlb diyarına yetişmək üçün quyudan çıxan Eşq yolunu azır. Onun qarşısına qaranlıq, soyuq və ümidsizliklərə dolu olan bir yol çıxır. Bu yol onu uzun bir qış gecəsi ilə qarşılaşdırır. Bu qış gecəsində yağan qar - ağ və qaranın əksi insan daxilindəki ikili hali əks etdirir. Eşq - İnsan vəhdətlə kəsrət halındadır. İki hal arasında qalan Eşq nə edəcəyini bilmir. Bu haqda türk alimi M. Nur Doğan yazır: “Qaranlıq gecədə qar işıqla qaranlığın, yəni nur ilə zülmətin bir araya gəlib qaynaşması kimidir. Bu isə ruh ilə bədənin yaxınlaşmasını, yəni ruhun (göydən enərək) bədənə girməsini ağrıla gətirməkdədir. Çünkü ruh saflığı, uçuculuğu ilə ilahi aləmdən gəlmmiş olması, dolayısı ilə işıq və nuru; bədən isə keçici dünyani, göy üzünə nəzərən aşağıda bulunan torpağı xatırlatdığı üçün qaranlıq və zülməti təmsil etməkdədir”<sup>123</sup>. Rənglərin bu simvolikası ilə bağlı başqa bir tədqiqatçı - M.C.Varışoğlu yazır: “Qaranlıq və bəyaz rəngin hakim olduğu qış gecəsi ümidi və ümidsizliyin başlangıcı kimi dəyərləndirilə bilər”<sup>124</sup>. Biz xeyirlə şərin, qaranlıqla işığın, ağla qaranın arasında gedən mübarizələrə nağıllarımda və Avesta dastanında rast gəlmışik. Eşqin də qaranlıq qış gecəsində bəyaz qarla karşılaşması onun “kəfən”<sup>125</sup> anlamını əsk etdirən ölüm halını yaşaması ilə bağlılığı özündə yaşıdan bir hal kimi ortaya çıxır. Bu zaman anında əli hər yerdən üzülən Eşq Allaha yalvarmağa başlayır. Allahdan ona cürət, cəsarət gəlir, onun qüdrəti və yardımçı qüvvələrin köməyi ilə yolunu kəsən maneələrə qarşı vuruşmağa başlayır. O, div, qulyabanı və cadugərlə vuruşmalı olur. Bütün bunlara qalib gələn Eşqi artıq

<sup>121</sup> Bünyadov Z və Məmmədəliyev V. Qurani-Kərim tərcüməsi. Bakı. Azərbaycan nəşr. 1992. Səh.96.

<sup>122</sup> Şixiyeva.S. Şəhriyarın “Divani-türki”sində irfanı düşüncənin ifadəsi: ənənəvilik və fərdilik. “Azərbaycan şərqsünashiği”, №2 (6), 2011, s. 26-33.

<sup>123</sup> Şeyh Q. (2002). Hüsün ü Aşk (çev. Muhammet Nur Doğan). Ötüken Yayıncılığı, İstanbul., 2002. Səh.273.

<sup>124</sup> Varışoğlu Mehmet. C.“Ol ve Ol” Fikri ÇerçEVesinde Hüsün ü Aşk Kahramanı Aşk’ın Kendisini Bulma ve Tanıma Süresi. Türkiye. Gaziantep Üniversitesi. Sosyal Bilimler Dergisi .1987.səh.28

<sup>125</sup> Törenek. M. Akarken Hüznü Eyyam-ı Hazanın. Yedi İklim, 1995. Səh. 67,42.

biz həyat təcrübəsi qazanmış, daxilindəki bütün qüvvələrə qalib gələn eşq müca-dili kimi görürük. Deməli, qəhrəman artıq özü-özündən keçərək təlvin halındadır. Təsəvvüf ədəbiyyatında “təlvin haldan-hala, rəngdən-rəngə keçmə”<sup>126</sup> kimi xarak-te-rizə olur. Eşqin yoluna çıxan əngəllərdən biri də atəş dənizidir, o, bu dənizi keçməklə özünü təsdiq halını sübut etməlidir. O ya bu atəşi keçməli, ya da bu atəşə düşüb bişməlidir, geriyə yol yoxdur. Eşq bu atəş dənizini səhər yeli kimi bir göz qırpmında keçir. Atəsdən keçən Eşqin halı onun bişməsi halı kimi dəyərləndirilir. Şeyx Qalibin qəhrəmanının atəş dənizində bişməsi Mövlananın “xam idim, yandım, bişdim”, Yu-nus Əmrənin “çiy idim, bişdim” kəlamı ilə səsləşməkdədir. “Hüsн və Eşq” məsnə-visində Eşqin atəş dənizindən keçərək bişməsi haqqında Ayvazoğlu yazır: “Bişmək məcazi mənada olğunlaşmanı (kamilliyyi - X.H) ifadə etməkdədir. Yanmaq isə daha yüksək bir mərhələdir. Alışmaq klassik şeirin məcaz sistemində və təsəvvüfi sim-volizmdə eşqin sıfətlərindən biridir. Mənəvi gəlişməsini qisaca “Xamdım, bişdim, yandım”, deyə özətləyən Mövlana “Məsnəvi”sinin doqquzuncu beytində neyin, yəni kamil insanın içində atəşin, yəni eşqin düşdүүнү söyləyərək, “kimdə o atəş yoxsa, yox olsun!” - deyirdi. Əsasən içində atəş düşən və olğunlaşan insanlar artıq şeytanın və cinlərin himayədarı olan atəsdən qorxmazlar. İbn Ərəbiyə görə, “ruhi-lətifü cisi-mi-kəsif kimilər atəsdə yanıb inhilal etməz. Belə ki, övliyalarda atəsdə yanmamaq, suda batmamaq və havada teyran etmək kimi asari-ruhiyyə zahir olur”.<sup>127</sup>

Eşqin Atəş dənizindən keçərək gəlib çatdığı yer Çin sahilləri olur. Ədəbiyyatda Çin-Maçın kimi ifadələr uzaqlıq mənasını ifadə edir. Eşq buranı sevgilisi ilə gəzdiyi gülzara bənzədir. O, burada Çin padşahının qızı Xoşruba ilə qarşılaşır.

Xoşruba sehrkardır, o, Hüsн şəklində Eşqin gözünə görünür. Xoşruba onu sərxoş edərək, qılıncını əlindən alır və özünü də həbs edir. Lakin Eşq onun Hüsн olmadığını bilir. Xoşrubaın bütün əməlləri haqqında Sühən qabaqcadan Eşqi xəbərdar etmişdi. Sühən həkim cilidində gəlir və Eşqi Hüsənün sarayına aparır. Sühənin məhz həkim cildində görünməsində “dərd əhli, dərdə mübtəla olmaq” kimi ifadə və deyimlərdəki ilahi eşqin həsrətindən dərd əhlinə çevrilmiş aşiq obrazı nəzərdə tutulur. Dərd əhli olan aşiqın dərmana ehtiyacı var. Bu “söz-dərman” müstəqil mənasından çıxaraq, həkimin məlhəmini – “ruhi müalicəni” xatırladır. Qədim təbabət elmində əməli müa-licə ilə yanaşı, ruhi müalicə olduqca geniş işlənmişdir.<sup>128</sup> Ən sonda Heyrət Eşqi Hüs-nə yetirir və ortadan hicab pərdəsi götürülərək vəhdət halı yaranır. Bu zaman anında Eşqin Hüsн və Hüsənün Eşq olduğu ortaya çıxır. Deməli, Eşq və Hüsənün bir qəlbə olduğu, onların bir-birinə vurğunluğu və heç bir zaman ayrı yaşaya bilməməsi bir daha əyanıləşir. Bu məsnəvinin təsəvvüf ədəbiyyatında xüsusi yeri var. Özündən sonra yazılın bütün irfanyönlü əsərlərə “Hüsн və Eşq” məsnəvisinin təsiri böyükdür. Əsər ümümtürk ədəbiyyatının zənginliyini, onun tarixi köklərinin dərinliyini, türk əxlaqının üstünlüyünü, sevginin ülviliyini və onun ilahi məzmun daşımاسını özündə yaşıdan bir kodeks səciyyəsi daşıyır.

<sup>126</sup> Kabaklı. A.Telvin. Türk edebiyyatı. Sayı 183, İstanbul, 1989, səh.49.

<sup>127</sup> Ayvazoğlu.B. Kuğunun Son Şarkısı. Ötüken Yayınları, İstanbul, 1999.səh.44

<sup>128</sup> Hümmətova. X. Yunus Əmrənin “Olur” rədifi şeirində psixoloji hal dəyiş-məsi. Bakı.2012. səh.236